

İmam Cəfər Sadiq (Ə.S.) söyləmişdir:

Əgər bir şey İmam Hüseyin (ə.s.) ziyarətinə gedərsə hələ ziyarətdən dönməmiş onun bütün günahları bağışlanar. Özünün və ya qoşqusunun hər qədəminə 1000 savab yazılar , 1000 günahı bağışlanar və behiştə məqamı 1000 dəfə yüksələr.

(Biharul Ənvar, Cild 101, səh. 25, Hədis 26)

Ziyarətinə Yeriylərək getmək üçün Bələdçi

İmam Hüseyin

(Allahın Rəhməti və Salamı Onun üzərinə olsun)

Milyonlarla insan imam Hüseyin ə.s.-mı ziyarət etmək üçün Kərbəlaya üz tutur! Sən də qoşulmaq istəyirsən? Nəcəfdən Kərbəlaya uzanan bu həyat səyahətini necə edəcəyini bilmək üçün oxumağa davam et...

Mühim Faktlar:

Ümumi məsafə	80 km
Məntəqələrin toplam sayı	1452 məntəqə
Məntəqələr arasındakı məsafə	50 metr (20 məntəqə = 1km)
Tələb olunan yerləş vaxtı	20 - 25 saat
Səfərin təqribi müddəti	2 - 3 gün
İdeal başlanğıc zamanı	Səfər ayının 16-sı
Gözlənilən bitmə zamanı	Səfər ayının 18-i
Kimlər iştirak edə bilər?	Hər kəs (Kişi/Qadın/Uşaqlar/Ailələr)

Yerişin İstiqaməti:

İmam Əli (ə.s.)-in Həramının Bab ul Saah qapısından (Saat Qapısı) çıxın və İmam Zeynal Abidin (ə.s.) küçəsi və ya İmam Cəfər Sadiq (ə.s.) küçəsi ilə düz getməyə başlayın. Düz getməyə davam edin və magistrala çıxacaqsınız. Sola dönün və Kərbəlaya doğru hərəkət edən yüz minlərlə insan görəcəksiniz. Siz də onlara qoşulun və təxminən 75 km-dən # 1452-ci məntəqədən sonra Həzrət Abbas (ə.s.)-in həramına çatmış olacaqsınız.

Yeriş Qaydaları:

- Yerişə Fərdən sonra başlayın və Məğribdə yeriməyi dayandırın.
- 1-ci gecəni 500-cü məntəqənin yanındakı Mavakibdə (Alaçıq və ya Hüseyiniyələr), 2-ci gecəni isə 100-cü məntəqənin yanındakında keçirin.
- Hər 100 və ya bu kimi məntəqədən bir dayanın ki, ailə/dostlarla qruplaşsınız və 10 – 15 dəq yorğunluğunuzu almaq üçün dincələsəniz.
- Yeriş zamanı özünü həddindən artıq yormayın. Lazım hiss etdikdə dincəlin.
- Məğrib zamanı yatmaq üçün özünü Məvakiblərdən (Alaçıq və ya Hüseyiniyələr) birində yer tapın. Minlərlə Məvkib olduğuna görə rahat olmağa dəyməz.
- İtən Şəxslərin tapılması Mərkəzləri 72, 335, 602, 1103-ci məntəqələrdə və Həzrət Abbas (ə.s.) Həramında yerləşib. İtən şəxslərlə bağlı xəbər vermə yerləri isə hər 3 km-dən bir vardır.

Nə Götürməli?

- Çalış özünü çox yükləməyəsən. Yeməyə və içməyə heç nə götürmə, yol boyu yetərinə yeyəcək və içəcək var.
- 2 -3 günlük yeriş ərzində sizə lazım ola biləcək dərmanlar götürün. Lakin, bütün yol boyu bir çox kiçik klinikalar və tibb kampları mövcuddur.
- Əşyalarınızı daşımaq üçün çiyin və əl çantasındansa yüngül çəkili bel çantası (rüzgək) götürün.
- Soyuğa qarşı lazımı geyimlər - corab, əlcək , papaq, qulaq örtüsü, jaket və s.
- Səpki əleyhinə lazımı maz, əgər adətən sizdə səpki baş verirsə.
- Yeriş zamanı vaxtınızı keçirmək üçün özünüzlə kiçik ölçülü (ciblik) Quran/Dualar/Ziyaratnamələr götürə bilərsiniz. Lakin onları mobil telefonunuza yükləyib qulaq asmağınız/oxumağınız daha əlverişlidir.
- Bağlı, ağır/yeni ayaqqabılar geyinməyin – Əksinə rahat və burnu açıq ayaqqabı geyinməyə çalışın.
- Pasport, Telefon Adaptoru

Mühim Qeydlər:

- Bütün xidmətlər, eləcə də qalmaq, içkilər, yeməklər, hətta masaj belə pulsuz təmin edilir. Özünüzlə çox nəgd pul götürməyinizə gərək yoxdur, bir halda lazım olar ki, bu Məvkiblərdən (Alaçıqlara or Hüseyniyyələrə) hansılarınasa yardım məqsədiylə müəyyən qədər bəxşiş etmək istəyəsiniz.
- Yol boyu hər yerdə ayaqyolular var, və Məvkiblərdən bəzilərinə isə qərb ayaqyolusu da mövcuddur.
- Yerışı tamamən həyata keçirə bilməyənsiz narahat olmayın. Əgər hardasa hiss etsəniz ki, daha yeriməyə davam edə bilmirsinizsə onda minibus/maşın/avtobusla Kərbalaya çata bilərsiniz; bu nəqliyyat vasitələrindən hər tərəfdə yüzlərcə var.
- 10 yaşdan yuxarı orta kişi/qadın 99.99% böyük ehtimalla 3cü gün problemsiz yerışı başa vurur.
- Kərbəladə qalacağınız otelin adını və adresini bildiyinizə əmin olun.
- Əgər zəng etmək istəyirsinizsə Fəcrdən əvvəl edin, çünki gün ərzində xətlərdə yüklənmə olduğuna görə adətən zənglər getmir.

Baş

- O kəslər ki, imam Hüseyin (ə.s.)-a xidmət etmək istəyir onlar tamamilən Allaha yaxın olmaq məqsədilə bunu etməlidirlər.
- Namazları vaxtında qılın, çünki imam Hüseyin (ə.s.) bu əsas öhdəliklərə görə həyatını qurban verdi. Vacib əməllər bəyənən əməllərdən daha önəmlidir.
- Qəhqəhdən və gülməkdən çəkinərək qəm, qüسسə atmosferini qoruyub saxlayın.
- Yeriş zamanı Subhan Allah, La ilaha illallah və Allahu Akbar kimi zikrlər edin, çünki bunlar da, Dua eləmək, Ziyarətnamə, Quran oxumaq, “(Həccə və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvdır (pis əməllərdən çəkinməkdir)” (Əl Bəqərə, 197), kimi ən yaxşı zikrlərdəndir.
- Yeyəcək və içəcəkləri israf etməkdən çəkinin. Məvakib sahibləri və piyadalar bu məsələyə diqqət etməlidirlər.
- Müqəddəs şəhərlərdə və ictimai yerlərdə təmizliyə riayət edin.
- İmam Əl Mehdi (atf) adından da ziyarətnamə oxuyun və onun erkən zühur etməsi üçün dua edin.

Vacib Nömrələr:

Fövqaladə hallar üçün:	104
İtmiş şəxslərlə bağlı:	0780 13 00 561
Dini məsələlərlə bağlı:	0781 46 51 353
Mərkəzi Ofis:	0780 10 04 758

İmam Hüseyin (ə.s.) ziyarətinə yerimək üçün cəhd etməyə dəyər !



Lütfən bu başurla ehtiyatlı davranın çünki, burda Allahın və imamların adları var